

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№299/2**

**16 aprel 2018-ci il**

**Sərbəst auditorlar və auditor təşkilatlarının 2017-ci ilin yekunu üzrə təqdim edilmiş hesabatlarına dair icmal-təhlil və tövsiyələr barədə**

Auditorlar Palatasının 2018-ci il üzrə iş planının 1.2-ci "Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2017-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarla dair icmal-təhlilin və tövsiyələrin hazırlanması" bəndinin icrası ilə əlaqədar Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsi (E.İbrahimov, R.Cəfərli) tərəfindən hazırlanmış məruzəni müzakirə edərək Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinə (E.İbrahimov, R.Cəfərli) tapşırılsın ki, iki həftə müddətində "Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2017-ci ilin yekunu üzrə təqdim edilmiş illik hesabatlarla dair icmal-təhlil və tövsiyələr" və auditorların hesabat formalarına edilmiş dəyişikliklər Şura üzvlərinin irad və təklifləri nəzərə alınmaqla yenidən işlənsin və rəhbərliyə təqdim olunsun.

2. 2017-ci il üzrə göstərilmiş auditor xidmətinin həcmnin və orta müqavilə məbləğinin bir çox auditor təşkilatları və sərbəst auditorlar tərəfindən nəzərə çarpacaq dərəcədə azalması qeyri-qənaətbəxş hal kimi qiymətləndirilsin və bu halların aradan qaldırılması üzrə təkliflərin iki ay müddətinə işlənilib hazırlanması məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

***Komissiyanın sədri***

Elnur İbrahimov - Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi.

***Komissiyanın üzvləri***

Vəli Rəhimov - Korrupsiyaya, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin üzvü;

Rövşən Cəfərli - Hesabatlılıq və təhlil şöbəsinin müdiri;

Ələkbər İsayadə - Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdir müavini;

Nərmin Quliyeva - Auditin təşkili, akkreditasiya və üzvlük şöbəsinin müdir müavini;

Aytən Seyidəliyeva - Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini.

3. Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinə (E.İbrahimov) tapşırılsın ki, auditor təşkilatları və sərbəst auditorlar tərəfindən təqdim edilən Maliyyə Hesabatlarının Auditini üzrə verilmiş rəylərin qeydiyyat bazasının yaradılması başa çatdırılsın.

4. Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi E.İbrahimova, Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi V.Rəhimova və sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, iki ay müddətində Auditorlar Palatasının internet səhifəsində aşağıda qeyd olunan bölmələrdən ibarət "Auditorun şəxsi kabineti" elektron portalının yaradılmasını təmin etsinlər:

- auditor təşkilatları və sərbəst auditorların fəaliyyətlərinə dair illik (yarımillik) hesabatların qəbulu və emalı üzrə bölmənin yaradılması;

- auditor rəylərinin qeydiyyatı bölməsinin yaradılması;

- maliyyə hesabatlarının auditinə dair verilən rəylərin qəbulu, saxlanması və emalı üçün bölmənin yaradılması.

5. Bu qərarın mətninin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**